

4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi

8-10 sentyabr 2020

SƏRGİNİN RƏSMİ "SƏRĞİ XƏBƏRLƏRİ" QƏZETİNƏ SPONSORLUQ (2 buraxılış) MÜQAVİLƏ FORMASI

ŞİRKƏT:

ÜNVAN:

ADI:

E-ÜNVAN:

VƏZİFƏSİ:

TEL:

İNDEKS:

FAKS:

Aşağıdakılar daxildir:

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
 - ✚ "Sərgi Xəbərləri" qəzetinin bütün buraxılışlarının ön cildində
 - ✚ "Sərgi Xəbərləri" qəzetinin bütün buraxılışlarının hər səhifəsində
 - ✚ Sərginin proqramlarında
 - ✚ Sərginin rəsmi internet saytında
 - ✚ qeydiyyat masası arxasında banner
 - ✚ mətbuat konfransının prezidiumu arxasında banner
 - ✚ Sərgi ərazisində posterlər
 - ✚ Sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
 - ✚ Sərginin bələdçisində
 - ✚ Stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
 - ✚ "Sərgi Xəbərləri" qəzetinin bütün buraxılışlarının arxa cildində tam səhifəlik reklam
 - ✚ "Sərgi Xəbərləri" qəzetində bütün buraxılışlarda tam səhifəlik müsahibə
 - ✚ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxinin yerləşdirilməsi (15 saniyədək)
 - ✚ kataloqda tam səhifəlik rəngli reklam
 - ✚ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo
- Sərginin rəsmi axşam ziyafətinə 2 dəvətnamə

€ 10000

Bu qiymətə ƏDV daxil deyil
ƏDV hesab-fakturaya daxil ediləcək

Ödəniş Forması

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 25 iyun 2020 il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **ADEX 2020 SƏRGISİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və "CEO" MMC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı _____ İmza/Möhür _____ Tarix _____

4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi

8-10 sentyabr 2020

RƏSMİ "SƏRĞİ XƏBƏRLƏRİ" QƏZETİNƏ SPONSORLUQ (BİR BURAXILIŞ) MÜQAVİLƏ FORMASI

ŞİRKƏT: ÜNVAN:
ADI: E-ÜNVAN:
Vəzifəsi: TEL:
İNDEKS: FAKS:

Aşağıdakılar daxildir:

- Şirkətinizin sərginin sponsoru kimi qeyd olunması
- Sponsorun sərginin bütün mətbuat buraxılışlarında qeyd olunması
- "Sərgi Xəbərləri" qəzetinin bir buraxılışının arxa cildində tam səhifəlik reklam
- "Sərgi Xəbərləri" qəzetində (bir buraxılışda) tam səhifəlik müsahibə
- Sərginin təbliğat və reklam materiallarında sponsorun loqotipinin yerləşdirilməsi
 - ✦ sərginin proqramlarında
 - ✦ sərginin rəsmi internet saytında
 - ✦ "Sərgi Xəbərləri" qəzetinin bir buraxılışının ön cildində
 - ✦ "Sərgi Xəbərləri" qəzetinin bir buraxılışının hər səhifəsində
 - ✦ açılış mərasimində banner
 - ✦ qeydiyyat masası arxasında banner
 - ✦ mətbuat konfransının prezidiumu arxasında banner
 - ✦ sərgi ərazisində posterlər
 - ✦ sərgi kataloqunun "Təşəkkürlər" səhifəsində
 - ✦ sərginin bələdçisində
 - ✦ stendi işarə etməklə sərgi planında
- Sponsora təqdim olunan əlavə imkanlar
 - ✦ Kataloqda tam səhifəlik rəngli reklam
 - ✦ Sərgi ərazisində yüksək rezolüsiyalı ekranlarda reklam çarxinin yerləşdirilməsi (15 saniyədək)
 - ✦ Sərgi kataloqunda şirkət haqqında məlumat (100 sözə qədər) və loqo

€ 5000

Bu qiymətə ƏDV daxil deyil
ƏDV hesab-fakturaya daxil ediləcək

Ödəniş Forması

Məbləğin 100%-i müqavilə imzalandıqdan sonra 14 gün ərzində ödənilməlidir. Müqavilənin imzalanması üçün son tarix: 25 iyun 2020 il. Məbləğ 100% ödənildikdən sonra sponsorluq qüvvəyə minir. Burada imza edərək, biz **ADEX 2020 SƏRĞISİNƏ SPONSORLUQ** edəcəyimizi təsdiq edirik. Bu müqavilənin icra edilməsi və "CEO" MMC tərəfindən qəbul edilməsi imza edən tərəfin bu müqavilə ilə bağlı ödənişin həyata keçirəcəyinin son sübutudur. Bu müqavilə şirkət tərəfindən ləğv edilə bilməz.

Adı _____ İmza/Möhür _____ Tarix _____